

“Təsdiq edirəm”
Azərbaycan Tibb Universitetinin
Mülki Müdafiə rəhbəri
Rektor _____ prof. Gəray Gəraybəyli
“ ” _____ 2021-ci il

**2022-ci tədris ili üçün rəhbər heyətin
mülki müdafiəyə hazırlanması üzrə**

DƏRS CƏDVƏLİ № 1

s/s	Təvsiyyə olunan tarix	Mövzular	Saatların miqdarı	Dərsin keçirmə metodu	Qeyd
1	2	3	4	5	6
1.	21.01.22	Obyektdə rəhbər şəxslərin MM üzrə xidməti vəzifələri. Fövqəladə hallarda əhaliyyə təcili tibbi yardımın təşkilində obyektin rolu və vəzifələri.	2 saat	Mühazirə	
2.	18.02.22	Obyektin MM planı. Planın dəqiqləşdirilməsi və hazırkı vəziyyətə uyğunlaşdırılması.	2 saat	Mühazirə	
3.	18.03.22	Obyektdə yaradılmış səhiyyə xidmətinin dəstə, briqada və digər qrupların təşkili və fəaliyyəti. Qrupları hazır vəziyyətə gətirməkdə rəhbər heyətin rolu və vəzifələri.	2 saat	Mühazirə	
4.	15.04.22	Təbii fəlakətlər və qəzalar zamanı obyektdə yarana biləcək vəziyyətin qiymətləndirilməsi. Xidmət etdiyi ərazidə yaranmış qəza və fəlakətlərin nəticələrini aradan qaldırmaqda obyektin rolu və yeri.	2 saat	Mühazirə	
5.	20.05.22	İnsan orqanizminə təsir edən zəhərləyici və güclü-təsirli zəhərli maddələrin xarakteristikası, yol verilən ən yüksək və məhv edici konsentrasiyalar. Mühafizə tədbirləri. Kimyəvi kəşfiyyat və nəzarət cihazları.	2 saat	Mühazirə	

6.	17.06.22	Xəstələrin, fəhlə və qulluqçuların, onların ailə üzvlərinin köçürülməsinin təşkili. Təcili köçürülmənin yerinə yetirilməsi qaydası.	1 saat	Mühazirə	
7.	08.07.22	Xilasetmə və digər təcili işlər aparılarkən yaralanma, yanıq və zəhərlənmə hallarında özünə yardım və qarşılıqlı yardım göstərilməsi.	1 saat	Müharizə	
8.	16.09.22	Obyektdəki mülki müdafiə qurğuları, onların avadanlığı, saxlanması, istifadə olunması və istismarı.	1 saat	Müharizə	
9.	21.10.22	Obyektdəki MM məqsədi ilə rabitənin təşkili, MM xəbərdarlıq signalları və davranış qaydaları.	1 saat	Mühazirə	
10.	18.11.22	Obyektdə MM üzrə komandir qərargah təliminin, kompleks və obyekt təlimlərin keçirilməsi metodikası və təşkili.	1 saat	Mühazirə	

Cəmi:

15 saat

MMQ rəisi:

F. Məmmədov

“Təsdiq edirəm”
Azərbaycan Tibb Universitetinin
Mülki Müdafiə rəhbəri
Rektor _____ professor Gəray Gəraybəyli
“ ” _____ 2021-ci il

**2022-ci tədris ili üçün MM qüvvələrinin
tərkibinə daxil olmayan pedaqoji və köməkçi heyətin, qulluqçuların və fəhlələrin mülki
müdafiəyə hazırlanması üzrə**

DƏRS CƏDVƏLİ № 3

S/s	Tövsiyə olunan tarix	Mövzular	Saatların miqdarı	Dərsin keçirmə metodu	Qeyd
1	2	3	4	5	6
1.	28.01.22	MM sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri. MM sahəsində Azərbaycan Respublikası vətəndaşlarının hüquqları (MM haqqında 8,9)	1 saat	Mühazirə	
2.	25.02.22	Təbii fəlakətlər və qəzalar zamanı idarənin fəhlə və qulluqçularının fəaliyyəti və vəzifələri.	1 saat	Mühazirə	
3.	28.03.22	Zəhərləyici maddələr və güclü təsiredici maddələrin insan orqanizminə təsiri. Güclü təsiredici zəhərləyici maddələrdən qorunma qaydaları. Fərdi mühafizə vasitələri.	2 saat	Mühazirə	
4.	22.04.22	Fövqəladə hallar barədə xəbərdarlıq qaydası, “Hamının diqqətinə” xəbərdarlıq signalı. MM orqanlarının şifahi xəbərləri verilərkən əhalinin davranışı. Obyektdə verilən şifahi signal zamanı fəhlə və qulluqçuların davranış qaydaları.	1 saat	Mühazirə	
5.	27.05.22	Fərdi tibbi mühafizə vasitələri və onlardan istifadə qaydaları. nəzarət cihazları.	1 saat	Mühazirə	
6.	24.06.22	Yaralılma və zəhərlənmələr zamanı özünə yardım və qarşılıqlı yardım göstərilməsi qaydaları.	2 saat	Mühazirə	
7.	23.09.22	Ev heyvanlarının, ərzaq məhsullarının, yemlərinin və suyun zəhərlənmədən mühafizə edilməsi qaydaları.	2 saat	Mühazirə	
8.	28.10.22	Obyektdəki mülki müdafiə üzrə normativlərin yerinə yetirilməsi və qəbulunun təşkili.	2 saat	Mühazirə	

Cəmi:
MMQ rəisi:

12 saat
F. Məmmədov

“Təsdiq edirəm “
Azərbaycan Tibb Universitetinin
Mülki Müdafiə rəhbəri
Rektor _____ professor Gəray Gəraybəyli
“ _____ ” _____ 2021-ci il

**2022-ci tədris ili üçün MM qüvvələrinin
mülki müdafiəyə hazırlanması üzrə**

DƏRS CƏDVƏLİ № 2

s/s	Təvsiyyə olunan tarix	Mövzular	Saatların miqdarı	Dərsin keçirmə metodu	Qeyd
1	2	3	4	5	6
1.	28.01.22	Obyektdə təşkil edilmiş səhiyyə xidmətinin dəstə, briqada və digər qurumların tərkibi, işin təşkili və ştat strukturu. Şəxsi heyətin vəzifələri.	2 saat	Mühazirə	
2.	25.02.22	Dəstə, briqada və digər qurumların hazır vəziyyətə gətirilməsində şəxsi heyətin fəaliyyəti. Qurumların tabel üzrə təchizatı.	2 saat	Mühazirə	
3.	28.03.22	Əhaliyə təcili tibbi yardımın təşkilində tibbi, sanitariya epidemioloji xidməti dəstə, briqada və digər qurumların yeri və vəzifələri.	2 saat	Mühazirə	
4.	22.04.22	Təbii fəlakətlər və qəzaların nəticələrini aradan qaldırmaq üçün xilasetmə işləri və digər təcili işlər aparılarkən təhlükəsizlik tədbirləri.	1 saat	Mühazirə	
5.	27.05.22	İnsan orqanizminə təsir edən zəhərləyici və güclü-təsirli zəhərli maddələrin xarakteristikası, yol verilən ən yüksək və məhv edici konsentrasiyalar. Mühafizə tədbirləri. Kimyəvi kəşfiyyat və nəzarət cihazları.	2 saat	Mühazirə	
6.	24.06.22	Radiaktiv, kimyəvi və bakterioloji maddələrlə zəhərlənmələr baş verdikdə, dəstə xüsusi təmizləmə işlərinin təşkili	2 saat	Mühazirə	
7.	23.09.22	Xilasetmə və digər təcili işlər aparılarkən yaralanma, yanıq və zəhərlənmə hallarında özünə yardım və qarşılıqlı yardım göstərilməsi.	2 saat	Mühazirə	
8.	28.10.22	Obyektdəki mülki müdafiə üzrə normativlərin yerinə yetirilməsi və qəbulunun təşkili.	2 saat	Mühazirə	

Cəmi:
MMQ rəisi:

15 saat
F. Məmmədov

“Təsdiq edirəm “
Azərbaycan Tibb Universitetinin
Mülki Müdafiə rəhbəri
Rektor _____ prof. Gəray Gəraybəyli
“ _____ ” _____ 2021-ci il

**2022-ci tədris ili üçün həkimlərin “Təbii fəlakətlər və digər fəvqəladə hallarda
təcili tibbi yardımın təşkili” üzrə
mülki müdafiəyə hazırlanmasının**

DƏRS CƏDVƏLİ № 4

s/s	Təvsiyyə olunan tarix	Mövzular	Saatların miqdarı	Dərsin keçirmə metodu	Qeyd
1	2	3	4	5	6
1.	14.01.22	Fəvqəladə şəraitin tibbi-taktiki xarakteristikası, təbii, texnogen qəzaların və fəlakətli subasmanın tibbi-taktiki xarakteristikası.	2 saat	Mühazirə	
2.	21.01.22	Kimyəvi və yanğın-partlayış təhlükəli obyektlərdə fəlakət ocaqlarının tibbi-taktiki xarakteristikası. Güclü-təsiredici zəhərli maddələrin zədə ocağının tibbi-taktiki xarakteristikası.	2 saat	Mühazirə	
3.	11.02.22	Dəmiryolu nəqliyyatında fəlakət və iri istehsal qəzalarının tibbi-sanitar nəticələri.	1 saat 1 saat	Mühazirə Seminar	
4.	18.02.22	Fəlakət zonalarında yoluxucu xəstəliklərin nəticəsində əmələ gələn epidemik ocaqların tibbi-taktiki xarakteristikası.	1 saat	Mühazirə	
5.	11.03.22	Kombinasiya olunmuş (birləşmiş) zədələnmə ocaqlarının tibbi-taktiki xarakteri, kombinasiya olunmuş zədələnmə ocaq anlayışı, belə zədələnmə ocaqlarında sanitar itkilərin xüsusiyyətləri.	1 saat 1 saat	Mühazirə Seminar	
6.	18.03.22	Fəvqəladə hallarda əhaliyə tibbi yardımın təşkilinin məqsəd və əsasları. Belə hallarda təcili tibbi	1 saat	Mühazirə	

		yardımın təşkili və vəzifələri. Fövqəladə hallarda zədələnənlərə tibbi yardımın və müalicənin təşkili sisteminin əsasları	2 saat	Seminar	
7.	08.04.22	Qəzalar nəticəsində zədələnənlərə həkimə qədər və ilkin həkim yardımının təşkili qaydaları. Həkimə qədər tibbi yardım göstərən briqadalar (HQYTYB). Həkim-tibb bacıları briqadaları (HTBB). Briqadaların təşkili qaydaları, vəzifələri və funksiyaları, briqada rəhbərinin və üzvlərinin vəzifələri.	2 saat	Seminar	
8.	15.04.22	Zərərçəkənlərə təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardımın təşkili. Fövqəladə hallarda uşaqlara fərdi tibbi yardımın təşkili. İxtisaslaşdırılmış tibbi yardım briqadaları (İTYB). Briqadaların təşkili qaydaları, ştat və təchizat cədvəli. Briqada rəhbərinin və üzvlərinin vəzifələri.	2 saat	Praktiki məşğələ	
	06.05.22		2 saat	Praktiki məşğələ	
9.	13.05.22	Fövqəladə hallarda zədələnənlərin tibbi rejimi seçimi, tibbi seçmənin növləri, seçmənin əsas əlamətləri. Hospitala qədər mərhələdə tibbi seçmə.	2 saat	Seminar	
	10.06.22	Qəzalar zamanı tibbi təxliyyənin təşkili. İlkin həkim yardımın dəstəsi (İHYD). Dəstənin təşkili qaydaları, ştat və təminat tabeli. Dəstə rəhbərinin və üzvlərin vəzifələri.	1 saat	Seminar	
10.	17.06.22	Fəlakət ocaqlarında sanitariya-gigiyena və əksepideмик tədbirlərin təşkili. Fövqəladə hallarda sanitariya-gigiyena tədbirlərin təşkili.	2 saat	Mühazirə	
11.	09.09.22	Fövqəladə hallarda tibbi təxliyyə mərhələlərində cərrahi diaqnostika və müalicənin xüsusiyyətləri.	1 saat	Mühazirə	
		Qəzalarda cərrahi profilli zədələrin xüsusiyyətləri. Qanaxma və kəskin qan itirmə. Müalicə taktikası və trasfuzion terapiya.	1 saat	Seminar	

12.	16.09.22	Travmatik şokun diaqnostikası və mərhələ müalicəsinin prinsipləri. Uzun müddətli təzyiq olunma sindromunun patogenezi, diaqnostika və mərhələ müalicəsi. Yanıq xəstəliklərinin diaqnostika və mərhələ müalicəsi.	1 saat	Mühazirə	
13.	16.09.22	Müxtəlif növlü kombinasiyalı zədələnmələrin müalicə və cərrahi taktiki xüsusiyyətləri. Zədələnmələrin mərhələ müalicəsi. Terminal vəziyyət.	1 saat	Mühazirə	
14.	14.10.22	Fövqəladə şəraitdə terapiya yönü zədələnmələrin ümumi xarakteristikası. Radiasiya zədələnmələrinin patogenezi, klinik diaqnostika və müalicəsi.	1 saat	Mühazirə	
15.	14.10.22	Zəhərli və güclü təsiredici maddələrdən zəhərlənmələrin xüsusiyyətləri və zərərçəkənlərə tibbi yardımın təşkili.	1 saat	Mühazirə	
16.	21.10.22	Fəlakət mənbələrində yoluxucu xəstələrin diaqnostika və müalicəsinin təşkilinin xüsusiyyətləri.	1 saat	Mühazirə	
17.	21.10.22	Fəlakətli subasma zonasında ziyan çəkənlərin müalicə və tibbi yardımın təşkili.	1 saat	Mühazirə	
18.	11.11.22	Sülh dövründə fəlakətdə hallarda əhəlinin mühafizəsinin təşkili. Mülki müdafiə mühafizə qurğuları, fərdi mühafizə vasitələri. Tibbi mühafizə vasitələri. Fərdi və tibbi mühafizə vasitələrinin təminatı qaydaları.	1 saat 1 saat	Praktiki məşğələ seminar	
19.	18.11.22	Fövqəladə şəraitdə səhiyyə müəssisələrinin təchizatı, ixtisaslaşdırılmış briqadaların təchizat-tabeli. Briqadalara avadanlıqların verilməsi üzrə məşq.	2 saat	Praktiki məşğələ	

Cəmi:

35 saat

MMQ rəisi:

F. Məmmədov

“Təsdiq edirəm “
Azərbaycan Tibb Universitetinin
Mülki Müdafiə rəhbəri
Rektor _____ prof. Gəray Gəraybəyli
“ _____ ” _____ 2021-ci il

**2022-ci tədris ili üçün orta tibb işçilərinin “Təbii fəlakətlər zamanı və digər
fövqəladə hallarda təcili tibbi yardımın təşkili” üzrə
mülki müdafiəyə hazırlığının**

DƏRS CƏDVƏLİ № 5

s/s	Tövsiyyə olunan tarix	Mövzular	Saatların miqdarı	Dərsin keçirmə metodu	Qeyd
1	2	3	4	5	6
1.	14.01.22	Fövqəladə şəraitin tibbi-taktiki xarakteristikası, təbii, texnogen qəzaların və fəlakətli subasmanın tibbi-taktiki xarakteristikası.	2 saat	Mühazirə	
2.	21.01.22	Kimyəvi və yanğın-partlayış təhlükəli obyektlərdə fəlakət ocaqlarının tibbi-taktiki xarakteristikası. Güclü-təsiredici zəhərli maddələrin zədə ocağının tibbi-taktiki xarakteristikası.	2 saat	Mühazirə	
3.	11.02.22	Dəmiryolu nəqliyyatında fəlakət və iri istehsal qəzalarının tibbi-sanitar nəticələri.	1 saat	Mühazirə	
4.	11.02.22	Fəlakət zonalarında yoluxucu xəstəliklərin nəticəsində əmələ gələn epidemik ocaqların tibbi-taktiki xarakteristikası.	1 saat	Mühazirə	
5.	18.02.22	Kombinasiya olunmuş (birləşmiş) zədələnmə ocaqlarının tibbi-taktiki xarakteri, kombinasiya olunmuş zədələnmə ocaqlarında sanitar itkilərin xüsusiyyətləri.	1 saat	Mühazirə	
6.	18.02.22	Fövqəladə hallarda əhaliyə tibbi yardımın təşkilinin məqsəd və əsasları. Belə hallarda təcili tibbi	1 saat	Mühazirə	

	11.03.22	yardımanın təşkili və vəzifələri. Fövqəladə hallarda zədələnənlərə tibbi yardımın və müalicənin təşkili sisteminin əsasları	2 saat	Seminar	
7.	18.03.22	Qəzalar nəticəsində zədələnənlərə həkimə qədər və ilkin həkim yardımının təşkili qaydaları. Həkimə qədər tibbi yardım göstərən briqadalar (HQYTYB). Həkim-tibb bacıları briqadaları (HTBB). Briqadaların təşkili qaydaları, vəzifələri və funksiyaları, briqada rəhbərinin və üzvlərinin vəzifələri.	2 saat	Seminar	
8.	08.04.22	Zərərçəkənlərə təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardımın təşkili. Fövqəladə hallarda uşaqlara fərdi tibbi yardımın təşkili. İxtisaslaşdırılmış tibbi yardım briqadaları (İTYB). Briqadaların təşkili qaydaları, ştat və təchizat cədvəli. Briqada rəhbərinin və üzvlərinin vəzifələri.	2 saat	Praktiki məşğələ	
	15.04.22		2 saat	Praktiki məşğələ	
9.	06.05.22	Fövqəladə hallarda zədələnənlərin tibbi rejimi seçimi, tibbi seçmənin növləri, seçmənin əsas əlamətləri. Hospitala qədər mərhələdə tibbi seçmə.	2 saat	Seminar	
	13.05.22	Qəzalar zamanı tibbi təxliyyənin təşkili. İlkin həkim yardımının dəstəsi (İHYD). Dəstənin təşkili qaydaları, ştat və təminat tabeli. Dəstə rəhbərinin və üzvlərin vəzifələri.	1 saat	Seminar	
10.	10.06.22	Fəlakət ocaqlarında sanitariya-gigiyena və əksepideмик tədbirlərin təşkili. Fövqəladə hallarda sanitariya-gigiyena tədbirlərin təşkili.	2 saat	Mühazirə	
11.	17.06.22	Fövqəladə hallarda tibbi təxliyyə mərhələlərində cərrahi diaqnostika və müalicənin xüsusiyyətləri. Qəzalarda cərrahi profilli zədələrin xüsusiyyətləri. Qanaxma və kəskin qan itirmə. Müalicə taktikası və trasfuzion terapiya.	1 saat	Mühazirə	

12.	17.06.22	Travmatik şokun diaqnostikası və mərhələ müalicəsinin prinsipləri. Uzun müddətli təzyiq olunma sindromunun patogenezi, diaqnostika və mərhələ müalicəsi. Yanıq xəstəliklərinin diaqnostika və mərhələ müalicəsi.	1 saat	Mühazirə	
13.	09.09.22	Müxtəlif növlü kombinasiyalı zədələnmələrin müalicə və cərrahi taktiki xüsusiyyətləri. Zədələnmələrin mərhələ müalicəsi. Terminal vəziyyət.	1 saat	Mühazirə	
14.	09.09.22	Fövqəladə şəraitdə terapiya yönü zədələnmələrin ümumi xarakteristikası. Radiasiya zədələnmələrinin patogenezi, klinik diaqnostika və müalicəsi.	1 saat	Mühazirə	
15.	16.09.22	Zəhərli və güclü təsiredici maddələrdən zəhərlənmələrin xüsusiyyətləri və zərərçəkənlərə tibbi yardımın təşkili.	1 saat	Mühazirə	
16.	16.09.22	Fəlakət mənbələrində yoluxucu xəstələrin diaqnostika və müalicəsinin təşkilinin xüsusiyyətləri.	1 saat	Mühazirə	
17.	14.10.22	Fəlakətli subasma zonasında ziyan çəkənlərin müalicə və tibbi yardımın təşkili.	1 saat	Mühazirə	
18.	14.10.22	Sülh dövründə fəlakətdə hallarda əhəlinin mühafizəsinin təşkili.	1 saat	Praktiki məşğələ	
	21.10.22	Mülki müdafiə mühafizə qurğuları, fərdi mühafizə vasitələri.	2 saat		
	11.11.22	Tibbi mühafizə vasitələri. Fərdi və tibbi mühafizə vasitələrinin təminatı qaydaları.	2 saat	seminar	
19.	18.11.22	Fövqəladə şəraitdə səhiyyə müəssisələrinin təchizatı, ixtisaslaşdırılmış briqadaların təchizat-tabeli. Briqadalara avadanlıqların verilməsi üzrə məşq.	2 saat	Praktiki məşğələ	

Cəmi:

35 saat

MMQ rəisi:

F. Məmmədov